

İşıqlı sabahlar üçün, çıçəklənən millət üçün,
düşünərək yaşayınlar üçün, səsi dünyaya yayılacaq bir
gənclik üçün, **parlaq bir gələcək üçün**, xoşbəxt bir
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,
həyat səhifələrimizi parlaq imza sahiblərinin
qələmi ilə yazmaq üçün

Şimurq

~~~~~  
Kitabin sahibi

~~~~~  
Oxu tarixi

QARDA UÇMAQ İSTƏRDİM

LUÇİA TUMİATİ

İtalyan dilindən tərcümə:

Gülnar Məlikova



Buraxılışa məsul:	Amin SÜKUT
Tərcüməçi:	Gülnar MƏLİKOVA
Redaktor:	Toğrul MUSAYEV
Korrektor:	Turac ELDARQIZI
Bədii və texniki tərtibat:	İsmayıł SÜLEYMANLI
Üz qabığının dizaynı:	Rəsul HƏSƏNOV

**Lucia Tumiati Barbieri
VORREI VOLARE SULLA NEVE**

**Luçia Tumiati Barbiyeri
QARDA UÇMAQ İSTƏRDİM**

Bakı, "Simurq" Nəşriyyatı – 2020, 96 səh. / II nəşr

© Giunti Editore S.p.A / 2008

© Parlaq İmzalar MMC / 2019

Kitab "Giunti Editore S.p.A." ilə bağlanmış müqavila
əsasında nəşr olunur. Kitabın Azərbaycan dilində nəşr hüququ
"Parlaq İmzalar" Nəşriyyatına məxsusdur. Bütün hüquqları qorunur.
İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmışması qadağandır.

Simurq Nəşriyyatı | 5

ISBN 978-9952-5251-8-2



9 789952 525182

SİMURQ – Parlaq İmzalar MMC-yə məxsus markadır.

Questo libro è stato tradotto grazie ad un contributo alla traduzione
assegnato dal Ministero degli Affari Esteri e della Cooperazione
Internazionale della Repubblica Italiana.

Kitabın italyan dilində Azərbaycan dilinə tərcüməsi İtaliya Respublikası
Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dəstəyi ilə həyata
keçirilmişdir.

www.parlaqimzalar.az

simurq@parlaqimzalar.az

facebook.com/simurqkitab

0559697259 / 0559897259

Mətbəə: "Nurlar" NPM

Çap tarixi: 20.05.2020

Sifariş: 001(11)/20

Luçia Tumiati 1926-ci ildə İtaliyanın Venesiya şəhərində anadan olub. Hələ uşaq yaşlarından həyatın bir çox ağır çətinlikləri ilə qarşılaşıb. Milliyətcə yəhudü olduğuna görə İkinci Dünya müharibəsi dövründə mənəvi təzyiqlərə məruz qalıb.

Tumiati universitetdə ədəbiyyat fakültəsində təhsil alaraq məşhur “Pinokkionun macəraları” kitabının müəllifi Karlo Kollodi haqqında yazdığı elmi işi ilə məzun olur. Müəllif böyükler üçün yazımaqla bərabər, daha çox uşaqlar və yeniyetmələr üçün kitab yazar.

Tumiati İtaliyanın bir çox ədəbi mükafatlarına layiq görürlüb. İtaliyalı yazıçı daha çox bu mövzular haqqında kitab yazar: azadlıq, fərqlilik hissi və dünya ilə ünsiyyətdə olmaq.

Gülnar Məlikova 1985-ci ildə Şirvan şəhərində anadan olub. 2001-ci ildə ADU-nun Tərcümə və Mədəniyyətsünaslıq fakültəsinə daxil olub və 2005-ci ildə fərqlənmə diplomu ilə bakalavr pilləsini bitirib. Elə həmin ildə Dilşunaslıq (italyan dili) ixtisası üzrə magistr təhsilinə başlayıb. 2005-2008-ci illərdə İtaliya səfirliliyinin tələbə təqaüdlərini qazanaraq dəfələrlə Peruca Əcnəbilər Universitetinin italyan dili və mədəniyyəti kurslarında iştirak edib.

2005-ci ildən etibarən ADU-nun Tərcümə və Mədəniyyətsünaslıq fakültəsində müəllim kimi fəaliyyət göstərir.

Mündəricat

NƏNƏCAN, HARALARDASAN? _____	9
MƏN KİM İDİM? İNDİ KİMƏM? _____	57
UZUN SƏYAHƏT _____	79
BURA MƏNİM ÖLKƏMDİR! _____	89

NƏNƏCAN, HARALARDASAN?



Nənəcan, axı hardasan?

Çoxdandır səni axtarıram, ancaq heç yerdə tapa bilmirəm. Ona görə də yazıram. Ümid edirəm, poçtalyon səni axtarıb tapacaq. Kimsə mənə danışmışdı ki, bir nəfər dostuna məktub yazanda zərfin üstünə ad, soyadı yazıb, ünvan yerinə isə "Allah bilir hara" deyə qeyd etmişdi. Bir neçə gün sonra ona belə bir açıqca gəldi: "O biliirdi".

Gözüm yoldadır, mən də belə bir açıqca gözləyirəm.


Nənə, çox istərdim ki, əlimdən tutub məni gəzməyə, parka aparasan. Skamyalarda nənələri ilə əyləşən çoxlu uşaqlar görülürəm. Bəzən hətta nənələri onlarla birgə oynayır. Bəs sən, nənə, mənimlə oynamaydın? Parta yoldaşım Mikelenin nənəsi onunla gizlənqəç oynayır. Srağagün o, gizlənmək üçün çarpayının altına girib, sonra

da ordan çıxa bilmirdi. Biz isə gülürdük. Adamın belə nənəsinin olması necə də qəşəngdir!

Nənəcan, payızdır. Oynamaya getdiyim parklar sarı və qırmızı yarpaqlarla bəzənib. Onları ağacların altına yiğib səliqə ilə ayıram: böyükləri bir yerə, sarıları bir yerə, qırmızıları da bir yerə. Bu yarpaqlardan hədiyyə düzəldib sənə göndərmək üçün ürəyim atlanır. Bilmirəm, xoşuna gələr, ya yox. Görən, mənə nə deyərdin.

Pəncərəmə qəribə bir quş qonmuşdu. Dimdiyi ilə şüşələri döyəcləyirdi. Qaçdım ki, pəncərəni açım, ancaq o qorxdu və uçub getdi. Onu mənə sən göndəmişdin, nənə? Ona de ki, qayitsın. Onu incitmək ağlımin ucundan belə keçmirdi.

Nənəcan, elə istərdim ki, yanında oturum, sən də başımı tumarlayıb mənə həyatını nağıl edəsən. Allah bilir, indi harada, hansı uzaq, fərqli, bəlkə də, ecazkar yerlərdə gəzib-dolaşır, gülümsəyirsən. Səsini eşitmək istərdim. Maraqlıdır, görəsən, mən danışdığını dildə danışırsan?! Kim bilir, bəlkə də, kiməsə mənim haqqımda danışırsan. Nənə, səndən ötrü burnumun ucu



Luçia Tumiati

göynəyir, axı bunu sənə necə deyim? Bəs sən, mənim üçün darıxırsan?

Kimsə mənə qızardılmış şirin kartof haqqında danışmışdı. Ancaq o necə olur, deyən yox idi. Bir bostançıdan soruşdum, amma çıyılınlarını çəkdi. Bir kafenin aşpazından soruşdum, qəhəqəhə çəkib gülməyə başladı.

– Əgər bilsən, mənə de, mən də bişirim,
– dedi.

Nənəcan, sən bişirə bilirsən?

Nənə, səni upuzun, güllü-çiçəkli donda görmək istərdim. Güllü-çiçəkli don geyən qadınlardan xoşum gəlir, istərdim ki, sən də elə geyinəsən. Yəqin ki, qucağına qısılıb yata bilim deyə topmuş qolların var. Axx... onda necə rahat olardım. Bəzən özümü elə tək hiss edirəm ki. Küçə qalmır, səni axtarmayım. Uşaqların əlindən tutub gedən nənələrə baxıram. Mən də o nənə əl-lərinin birindən tutmaq istərdim.

Futbol oynadıq, qol da vurdum.

Sevincimin həddi-hüdudu yox idi. Dostlarım məni alqışladılar. Amma, heyif ki, bu-nu sənə deyə bilmirəm, çünki bilmirəm hardasan.

Qarda Uçmaq İstərdim

Uşaqlığımıla bağlı çox az şey xatırlayıram. Yadıma gəlir, bir dəfə çoxlu qar yağmışdı. Gözlərimi yumuram və hər yer bəmbəyazdır. Bir meşə görürem, bir səs dayanmadan məni çağırır. Çox vaxt gecələr o səsi eşidirəm,ancaq qışqıra bilmirəm ki, "Burdayam, burdayam. Gəlin məni aparın". Oyanıram və səni düşünürəm. Bilmirəm, o kimin səsidir.

Dostlarım üzməyi bacarmırlar. Bəzisi öyrənmək üçün hovuza gedir və danışır ki, orada üzmə lövhəsinə yapışıb qalır. Kimi də deyir ki, "qurbağa kimi üzür". Amma mən ta əvvəldən üzməyi bacarıram. Deyəsən, gözlərimi böyük bir çayın sularında açmışam. Suya ilk dəfə toxunarkən bədənimin titrəməyini və balıqtək suyun gah altında, gah da üstündə üzərkən yaşadığım o xoş günləri xatırlayıram. Əgər o böyük çayı tapsam, şappılıyla suya kəllə vuracağam. Bax onda biləcəyəm ki, doğrudan da, suda doğulmuşam, yoxsa bu sadəcə bir xəyaldır.

Kompüteri öyrənməyə başlamışam. Məktəbdə mənə onda necə yazmağı, səhvləri düzəltməyi, səhifəni böyüdüb və kiçitmə-

yi öyrədirlər. Ancaq bilirom ki, kompüterlə daha vacib işlər görmək olar, məsələn, onunla kosmosda gizlənmiş insanlarla danışmaq olur. Mən onu tez öyrənmək istəyirəm. Nənə, dünyanın harasında olursan ol, səni axtarıb tapacağam. Gözlə məni!

"Adamın ağızında saqqız olanda danışmaz", – bir dəfə müəllim məni danlayanda demişdi: "Gəl lövhəyə və ağızındakı saqqızı tulla".

Ancaq mənim ağızımda saqqız yox idi. Saqqızdan zəhləm gedir. Dişlərim əyri olduğundan onları düzəltmək üçün ağızma breket¹ taxıram. Görən, onun da ağızında breket olsaydı, o necə danışardı. Bəs sənin nə vaxtsa breketin olub?

Nənə, o düzdür ki, bir vaxtlar uşağın dişini çıxartmaq üçün onu qapının dəstəyinə bağlayırdılar və kimsə qapını açıb içəri girəndə "çakk" diş çıxırdı?

Bir dəfə itim dağdan sürüşüb yixilmişdi. Biz gəzməyə getmişdik və şabalıd yiğirdiq. Balaca bir yerdən tullanmalı idik. Mən tul-

¹ Breket – dişlərin əyriyini aradan qaldırmaq üçün ağıza taxılan metal qurğu – Red.

Qarda Uçmaq İstərdim

landım, o da mənim dalımcı. Amma o sürüşdü. Mən daşın üstündə qan ləkəsi gördüm. Fikir vermədim. Sonra qayydanda, yolda həmişə biz keçəndə hürən qonşu iti gördük. Bu dəfə itim o biri tərəfə döndü və özünü elə apardı ki, guya rəqibini görməyib. Ayağımın yanında, o biri tərəfdən yoluna davam etdi. Evdə fərqinə vardım ki, onun iki qabaq dişi düşüb. Yaziq. İndi utanır və daha hümrür. Maraqlıdır, görəsən, itlər üçün protez diş olurmu?

Nənə, sən bilirsən, niyə adamın ayaqları başından tez böyüyür? Keçənilki ayaqqabılar artıq ayağıma olmur, amma papağım isə olur. Olmazdım ki, əksinə olsun?

Zooparka getmişdim. Heyvanların çoxusunun üzündən kədər yağırdı.

– Yox, – bir dostum mənə dedi. – Onlar qəmgin deyillər, ola bilsin, yemək gözləyirlər. – Ola bilər.

Qəfil mağaradan bir ağ ayı çıxıb qabağımda oturdu. Dostum onu çağırı, ona konfet verirdi, ancaq o, gözlərini döyüb mənə baxırdı.

– Salam, – piçiltıyla dedim. – Təsadüfən mənim nənəmi tanımirsan?

Luçia Tumiati

– Neymirsən, aylarla danışırsan? – dostum güldü.

Mənə elə gəldi ki, ayı başını yelləyərək "hə" cavabını verdi.

Müəllim bu gün mənə dedi ki, əgər mənim problemlərim varsa, onu evdəkilərə açıb deməliyəm. Axı nə problemim ola bilər?! Bəzi vaxtlar nə düşündüyümü yalnız sən bilirsin. Mənim problemim yoxdur, mənim sırlərim var. İnsanın sırrının olması çox yaxşı şeydir. Müəllim səni və məni hardan tanırı? Adam gərək hər şeyə burnunu soxmasın.

Böyüyəndə dünyani gəzmək istəyirəm. İlin əksər vaxtı meşələri qarla örtülü olan ölkələrə getmək istəyirəm. Əminəm ki, həyat hekayəm meşəlikdə başlayıb.

Gəzəcəyəm, gəzəcəyəm, elə ki ürəyim gup-gup döyünməyə başladı, bıləcəyəm ki, bura mənim doğulduğum yerdir. Bəs sən, nənə, orda olacaqsan?

* * *

- Ana, sən şirin kartof qızarda bilirsin?
- Yox, amma istəsən, qızarda bilərəm.
- Axı şirin kartof nəmənə olan şeydir?



Luçia Tumiati

– Amerikan kartofudur.
– Yəni Amerikadan gəlir?
– Elə deyirlər. Şirin kartofdur. Mən onları ya soyutma, ya da sobada bişirirəm. İstəsən, lap qızarda da bilərəm.

Elə də etdi. Amma yaxşı deyildi, qupquru idi.

Anam pis oldu. Nənə, sən daha yaxşı bishirə bilərdin, hə?

Telefonumda sirli bir yazı göründü: "Salam". Nə gözəl. Həmin adamın nömrəsi telefonumda qeyd olunmamışdı, görəsən, kimdir?

Bütün qəlbimlə istərdim ki, o sən olaşan, amma buna ümid etməyə cürət etmirəm.

Məktəbdə müəllim yarış təşkil etdi.

Kim az sözlə ən gözəl mesajı yaza bilər.

– Beləcə, siz valideynlərinizi xərcə salmadan telefonla yazmağı və öz fikirlərinizi lakonik ifadə etməyi öyrənəcəksiniz.

– Lakonik?

– Lakonik, yəni fikrini toplamaq və onu az sözlə ifadə etmək.

Parta yoldaşım qışqırdı:

Qarda Uçmaq İstərdim

– Bir sözlə! – hamımız güldük.

Mesajım var idi,ancaq onu yazmağa ürək etmədim, qorxurdum ki, mənə gülərlər.

Bələliklə, mən yalnız "Salam, haralarda-san" yazdım. Gülmədilər, heç başa da düşmədilər. Elə bildilər ki, hansısa şəhərdə xoşuma gələn bir qız var, ona yazmışam.

Bilmirəm, bacımın və ya ürək dostumun olmasını istərdim, ya yox. Görəsən, qızlar biz oğlanlar haqqında nə düşünürlər. Sınıfımızın bütün qızları ad günlərinə məni də dəvət edirlər.

Amma heç cür düzgün hədiyyə seçə bilmirəm. Dostlarım hədiyyəni açanda kənar-dan onlara göz qoyuram, baxıram görüm, doğrudan da, bəyənirlər, yoxsa yox. Bunu başa düşmək çox asandır. Əgər xoşuna gəlməyibsə, hədiyyəni tez stola atıb cəld başqa birini açır. Lakin hədiyyə hədiyyədir. Heyif ki, mənim ad günüm yaydadır, ona görə çoxlu hədiyyə ala bilməyəcəyəm. Kim bilir, bəlkə də, kimsə mənə açıqca göndə-rəcək.

Bu gün gözəl, parlaq və çox soyuq bir gündür. Səma o qədər aydınlaşır ki, elə bil əllə çəkilib.